

Ordu və cəmiyyət

# Yazılacaq son sözümüz Zəfərdir!

*Müharibə və ədəbiyyat məfhumları arasında üzvi bağlılıq var. Müharibə ədəbiyyatı məfhumu da bu bağlılığın təzahürüdür.*

- Müharibə həmisi ədəbiyyat üçün mövzu olub. Bütün zamanlarda ədəbiyyatımızda müharibə mövzusuna həssas münasibət olub. İndi də belədir. Bu, Azərbaycan ədəbiyyatında da belədir. Sağlam düşüncəli, sülh istəyen insanlar müharibəyə nifrət edirdilər. İnsan ölümü, deməli, müharibə hər üzünə faciədir. Amma müharibənin öz fəlsəfəsi var: ölüm, yaralanma, əsirlik, böyük miqyaslı dağıntılar... Müharibədə bir nəfərin ölümü faktdır, yüzlərin ölümü - statistika. Fakt poeziyaya, nəşrə, statistika publisistikaya, daha möyilli. Təbii ki, faktlar həyət həqiqəti bedii həqiqətə çevrile biləndə, müharibə ədəbiyyatının ciddi əsərləri yaranır.

Ədəbiyyatın əzəli əbədi mövzusu insanın duyuğunu və düşüncələridir, insan münasibətləridir. Böyük Vətən müharibəsində ədəbiyyatımızın poetik çağrışını Səməd Vurğun etdi:

*Bilsin ana torpaq, eçsin Vətən,  
Müsəlləh əsgərən mən də bu gündən.*

Bu, şairin və şeirlər timsalında ədəbiyyatın müharibəyə münasibəti idi. 1945-ci ilde Zəfər himnini də Səməd Vurğun yazdı:

*Yazısın tarixə bir qızıl xətlə,  
45-ci ilin 9 May günü.*

Hər iki nümunədə təfəkkürdən, şair düşüncəsindən, milli heysiyyətdən sözünlər gələn böyük pafos, sirayətedici bir ovqat var.

Böyük qələbə ilə bağlı ədəbiyyatın mövqeyi həmisi birmənali olmayıb və bu da təbiidir. Vaqif Səmədoğlunun 9 May günü şeirində qələbə ovqatı yoxdur, bu qələbə günündə müharibənin sonuncu gülləsinə tuş olmuş naməlum insan, onun duyuğu və düşüncəsi var və bu şeirlər fəlsəfəsi İnsan-Zaman münasibətlərindən söz açır, bedii sualı ilə təsirlidir. Yəni, şair insan faciəsinə səbəb olmuş o böyük faciənin doğruduğu dərin, böyük kədəri verə bilməşdi. Bunlar eyni mövzuya müxtəlif yanaşmalardır. Ədəbiyyat budur; statistika faktlaşdırılır və düşündürür. Dəyərlər əsər yaranır.

*- Hər ikisi dəyərli əsərdir.  
Birində dövrünə görə gərəkli pafos, digərində gərəkli şair narahatlığı. Hər ikisi yaşarı poeziyadır, şübhəsiz.*

- Pafos Şərqiñ ruhundadı. Şərqiñ poetik pafosu da həmisi döyüşən pafos olub, amma bu döyüş həm de insanın daxili dədir, insan-zaman-cəmiyyət münasibətlərinə yönəldir diqqəti... Əslində, bu və bu qəbil məsələlər (beytlər, şeirlər) səfərbərdi, mahiyyətə malik olub. Sabahın mənzərəsi, yandırılmış, dağıdılmış, talan edilmiş yurdularına dönen insanların həyatı, arzuları, taleyi de unudulmamalıdır. Bu tipli yazıları insanda, oxucuda sabaha inam, qələbəyə inam aşılıyır. Yadına bir məqam düşdü. Bir neçə il bundan evvel mediada işğaldən azad olunmuş Şuşanın - Azərbaycanın bu qədim və tekrarsız şəhərinin planı ilə bağlı bir yazı oxudum. O planın təsviri verilməmişdi, amma mənim xəyalımda canlandı o plan. İşğaldən azad olunmuş Şuşa yarımcıq döyüşlərə son varaq kimi canlandı. Mən o çox gözəl görkəm detallarına vərmədim, mənim nəzərimdə Şuşamızın Gə-

*Müsahibimiz "Azərbaycan" jurnalının baş redaktor müavini, Bakı Slavyan Universitetinin baş müəllimi Südabə Ağabalayevadır.*

ləcək Zamanı Haqq isimiz olan bu müharibədə Böyük Qələbəmizin möhtəşəm Abidəsi kimi canlandı. Ve O Möhtəşəm Abidə mənimlədir o gündən. Və Azərbaycan Əsgəri, ordumuzun gücü, xalqın iradəsinin Birliyi bizi addım-addım o Abidəyə yaxınlaşdırır. Bax, ədəbiyyat da bu yürüşdə ön cərgədə olmalıdır. Əsgərin əlindəki silahdan daha çox, Bayraq kimi. Belkə patetik səslenir, amma unutmaq; nəyin haqqında düşünürsünse, Siz Osuz.

*- Böyük Vətən müharibəsində şairlər, yazıçılar da döyüşürdülər.*

- Bəli. Şairlər, yazıçılar, jurnalistlər həm müharibənin tarixini bedii şəkildə sənədləşdirildilər, müharibənin tarixini yağırdılar, həm də döyüşürdüler. Müharibədən qayıtmayan da oldu, əsir düşən də, yüngüləğin yaralanın da. Yəni, ədəbiyyatımız da ağır döyüş yolunu keçdi. Əsgər-şair, əsgər-yazıçı sözün əsgəri olmaqla yanaşı, həm də ordunun döyüşçüsü idi... Yenə də qayıdır. Səməd Vurğun yaradıcılığına. Sairin "Ananın öyüdü" şeiri 1943-cü ildə ABŞ-da müharibə əleyhinə yazılmış ən yaxşı şeir məsələsində 20 ən yaxşı şeir sırasında yer tutmuşdu. Əlbəttə, bu gün müharibəni o müharibə ilə müqayisə etmək sadələvhlik olardı, dövr də o dövr deyil, şərait və şartlər də. Amma xalqın ruhu, döyüşkən əzmi, iradəsi və bunu yüksəkde saxlayan nəsnələr arasında söz, ədəbiyyat öndə olmalıdır, mənəvi gücə, dayağ, birliyə səsləyən rupora cevirləndiridir.

*- Bəs indi? 1992-ci ildən üzü bu yana ədəbiyyatımız üzərinə düşən vəzifələri necə yerinə yetirir?*

- Mahiyyət də dəyişib, ideoloji derketmə də. İndi əsgər bilavasitə Vətənini qoruyur. Beynəlxalq mövqeyindən deyil, xəlqik, millilik mövqeyindən. Müstəqil dövlətin əsgəri olaraq.

O vaxtlar Azərbaycanın mütəşəkkil ordusu yox idi. Torpaqlarımızı yerli müdafiə batalyonları, bir də milisler qoruyurdular. Yəni, ərazilərimiz lokal müdafiə formatında qorunurdur. Hər-halla qorunurdu. Hakimiyət səriştəliyi, müəyyən ambisiyalar müdafiənin düzgün, taktiki təşkilinə imkan vermirdi. Nəticə etibarilə torpaqlarımızın 20 fai zi işğal olundu. Belə müdafiə ədəbiyyatda ciddi hadisə olası əsərlərin yaranmasına imkan vermezdi. Vermədi də. İşğalla bağlı kifayət qədər irili-xirdalı əsər yaranısa da, ədəbi hadisə ola bilmədi; ədəbiyyat bütövlükde müharibəyə səfərərələr olmamışdı.

Müharibənin müxtəlif mərhələlərində ədəbiyyatın müxtəlif janrları müxtəlif funksiyaları yerine yetirir. Bütün hallarda hamisini bir məqsəd birləşdirir: səfərbəretmə. Səfərbər etməyə ədəbiyyat arxa planda kömək edə bilir. Müharibə şəraitində ədəbiyyatın başlıca missiyası cəmiyyəti Böyük Qələbəyə kökləməkdir. Böyük Vətən müharibəsində də belə olub, birinci Qarabağ müharibəsində də. Bu



baxımdan poeziya və publisistika dəha cevikdir.

*- Müharibə ədəbiyyata mövzü verir. Hər mövzunu ədəbiyyata gətirmək mümkündürmü?*

- Müharibə böyük ədəbiyyatın da, ədəbiyyata pərsəng olan ədəbiyyatın da inkişafına təsir göstərir. Mövzü aktuallığı ədəbiyyatın amansızlığıdır. Əger mövzü tarixlik və fakt kimi diqqəti çəkirsə, milli mənəfe, xəlqi ruh baxımdan əhəmiyyətlidir. Əgər varsa, mümkinidür. Həm də zəruridir. Müharibədə döyüşən də əsgərdi, qələbə qazanan da. Əsgərin bir günlük səngər həyati müharibə haqqında böyük bir əsər demekdir. Mənə elə gəlin ki, ədəbiyyatın publisistik qolu inkişaf etdirilməli, güclənməli, cəbəhə gündəlikləri dərc və nəşr edilməlidir.

*- Reallığı ədəbiyyata gətirmək, reallığları yazmaq. Bu tezisi indiki şəraitdə ədəbiyyat üçün vacib şərt hesab etmək olarmı?*

- Həqiqəti demək hələ hüner deyil. O həqiqət nəyə xidmət edəcək? Həqiqətlər elə çatdırılmalıdır ki, ondan xalq, millət zərər çekməsin. Ədəbiyyatın statikani sadalamaq, hadisələri təsvir etmək deyil. Hadisələri, müharibənin gətirdiyi felakətləri, faciəni bir insanın həyatında, bir yurdun, bir qapının, bir ağacın faciəsi kimi verə bilmək, bunu göstərə bilmək - ədəbiyyatın çağdaş vəzifələrindən biri də budur. Maqsud İbrahiməyovun bir ifadəsinin heç vaxt unutmur: men fəxr edirəm ki, ölkəmin vətəndaşları hətta müharibə dövründə də amansızlaşmadılar ve insana layiq işlər görməyi unutmadılar. Ədəbiyyat, məhz bunu yazmalıdır tarihin yaddaşına, eyni zamanda Hadisələrin, Zamanın fövqündən baxmayı bacarmalıdır baş verənlər. Ədəbiyyat bu gün üçün yaranmamalıdır. Ədəbiyyat keçmişini unutmadan sabaha baxmalıdır, bütün hallarda müharibələrə düçər edilmiş insanın, cəmiyyətin, xalqın, toplumun insan olaraq qala bilməsiనə xidmət etməlidir.

*- Yeni, qələbəyə kökləməyi bacarmalıdır.*

- Bəli. Amma özü də kənar da seyrçi kimi qalmamalıdır, öz köməyini, öz əməyini hər hansı vasite iləsə verməyi bacarmalıdır. "Azərbaycan" jurnalı ədəbiyyatın başlıca jurnalıdır. Jurnal bu mövzuya müraciət edir, bütün janrlarda mövzu aktuallığını saxlayır. Bizim müəlliflərimiz arasında Qarabağ müharibəsində döyüşmiş insanlar, hərbi jurnalistlər, fez-tez çıxış edirlər. Yازilar maraqla qarşılınır. Jurnalımızın baş redaktoru, əməkdar incəsənət xadimi İntiqam Qasimzadənin şəxsi təşəbbüsü ilə jurnalın nüsxələri on xətdə xid-

mət edən əsgərlərə də çatdırılır. Və redaktor heç vaxt bunun dile getirilməsini, reklama çevriləməsini istəmir, bunu bir borc kimi qavarılmasını təlqin edir. Bunu da özlüyündə qələbəyə kökləmək, səngərə vuruşun əsgərimizə mənəvi dayaq kimi qəbul etmək olar, zənnimce.

*- Bəs ədəbiyyatın müharibəyə təsiri? Hər-halda, belə təsir var.*

- Döyüşən əsgər xalqın şairinin də, yəzicisinin da özünü əsgər bildiyini eşidəndə, kürəyində şairin, yəzicinin nəfəsini hiss edəndə, döyüslərdə şəhid olanlara, yaralananlara, "keçmiş döyüşçün" diqqət və ehtiramını görüb hiss edəndə ədəbiyyatın, bu sıradan poeziyanın, publisistikən bu ömrürə böyük semimiyətə tarixləşdirildiyini biliyəndə, "arxa ilə cəbhənin" bir düşündüyünü, bir nəfəs aldığını görendə onun qələbəyə, öz işinə inamı, gücə artır.

Çağdaş ədəbiyyatımızda müharibənin detalları var. Mənə elə gəlin ki, ədəbiyyat ele budur. Əqil Abbasın "Dölu" romanı, Elçin Hüseynbəylinin müharibə hekayələri, Vahid Məhərrəmovun "Məktəbli çantasi", Rəsîd Faxralının "Xəncər"... əsərlərinde müharibənin özü, Fəxri Üğurlunun "Oğlum sonuncu dəyənə döyüşəcək", Xuraman İsmayılovanın "Bir topa açar" hekayəsində neticəsi öz əksini tapır. "Bir topa açar" yurd namına şirin yalan üzərində qurulub. Yurdundan didərgin salınmış, hardasa birteher məskunlaşmış, harasa, kiməsə sığınan bir qoca can verir. Hər gün ümidi gözləyir ki, o yurda qayıdacaqlar. Son nəfəsi yurduna qismət olacaq. Ömr-gün yoldaşı hiss eləyir ki, kişi can üstədi, onun dünyadan nisgillə köcməsinə döze bilmir. Evdən çıxanda gətirdikləri bir topa pas bağlamış açarı ərinin ovcuna qoyub deyir ki, kənde gedirik, torpaqlarımızın alınıb, qayıdırıq... Bax, o ümid işığını yandırıq lazımdı. Mənə elə gəlin ki, o işığı, o inamı yaratmaqdə, qorumaqdə ədəbiyyatın rolü böyükdir.

Ədəbiyyatımız, müşyəyən mənada axtaraşıdır. Umidverici axtarışdadır... Ən böyük ədəbiyyat o edəbiyyatdır ki, istənilən bir şəraitdə, istənilən bir vəziyyətdə insanın insan olaraq qalmasını təlqin bilsin. Əsl sevgi kimidir bu; yaxlılıq görendə artırmır, pislik görendə azalmır. Yəni, insanlığa, ətrafa, həyata münasibətin sağlamdır, normaldır, bitkindirsə, bu belədir. Müharibə insanları daha sıx birleşməyə yönəltməlidir. Müharibə gedən dövrde insan faciəsinə ədəbiyyat, böyük ədəbiyyat göstərməlidir. Bizdə belə ədəbiyyat ləng yaranır.

Xalq şairi Nəriman Həsənzadənin "Qanlı kitab" adlı bir şeiri var. Şairin "Fikir elemə" kitabı cəbhədə - bir əsgərin ürəyinin başında düşmən güləsindən qana boyanıb və bu şeiri o hədise yazdırıb.

Əsər hərbi xidmətə gedəndə özü də Nəriman Həsənzadənin kitabını da aparıb. Döyüşdə gülələrə kitala deyir, şairin kitabı, müəyyən mənədə, əsgəre sıper olur; yaxşı əsər, yaxşı kitab oxucuya, bu anlaında əsgəre könül xoşluğu da verir, könül sirdəsi olduğundan onu mühafizə də edir.

Ədəbiyyat insanı göstərməlidir, milletin xarakterini göstərməlidir. Bu baxımdan "Dağlarda atılan gülələ" (H.Mirələmov), "Allahı qatıl edənlər" (A.Ab-

bas), "Keçmiş döyüşçü və oğlan" (A.Quliyev) əsərləri xarakterikdir. Ədəbiyyat həm də bize göstərməlidir ki, harada səhv etmişik. Ne etməliyik ki, sabah səhv etməyək. "Dağlarda atılan gülələ" əsəri müharibə vaxtı xalqın milli xarakterini çox qabarık göstərdi. Kamran, Bəxtiyar, Süleyman, Bənövşə... Bu obrazlar dolğun, heyati obrazlardır. Oxucu belə əsərləri oxuya, inanır ki, meglub olmamışq. Torpağın müsəyyən hissəsinin işgal olunması məglubiyyət deyil. Məglubiyyət, faciə - ruhun məglubiyyətidir. Bu mənada belə yekunlaşdırıraq ki, ədəbiyyat müharibəni, gülələ səsinə kəsmir, ədəbiyyat ruhun məglub olmamasına, haqq işi, ədalət naminə vuruşan əsgərin hökmən qalib olacağına inandırımalıdır.

*- "Torpaq gedər qayıdar da, Tək millətdə ruh yaşasın".*

- Bəli. İnsanın içinde ruhu meglub olursa, məglubiyyət budur. Müharibə qurtaracaq. Həm də yaxın vaxtlarda. Azərbaycan Ordusunun qələbəsi. Ədəbiyyat bu ruhu yaşatmalıdır, oxucunu qələbəyə səfərber etməlidir...

Rəfail Tağızadə Qarabağ müharibəsi iştirakçıdır. Anadan olduğu torpaq işğal altındadır. Onun bir poetik fikri düşür yadına:

*Getmək istədim yer - göz öündə,  
Gedib o yerdərə çata bilmirəm.*

Müharibəni görməyənlər müharibənin ne olduğunu bu kimi poetik fikirlərdən, "müharibə rüzgarlarından" və "böyük ədəbiyyat" dan öyrənir.

*- Və aprel döyüsləri...*

- Aprel döyüslərini həm orduyun gücünü təsdiqlədi, həm də xalqla ordunun birliliyini. O qələbə təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etmeye qadirdir. Bəs əd